

Şuşa bəxtəvər günlərini yaşayır

Belə ki, 1977-ci ildə ümummilli liderin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilməsi ilə burada abidələrə həssas münasibət bəslənilməsi, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, bir sıra dəyərli layihələr reallaşdırıldı. Lakin Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa işğal olundu və şəhərdə xalqımızın zəngin tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi.

Ötən il noyabrın 8-də isə Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilərək Şuşa şəhərinin işğalına son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciətində dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!"

Prezident İlham Əliyev bu il yanvarın 14-də Şuşaya səfəri

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə təbliği ulu öndərimizin daim diqqət mərkəzində idi. Bir faktı xatırlatmaqla dahi şəxsiyyətin bu şəhərə xüsusi qayğı ilə yanaşmasını aydın görə bilərik.

zamanı qədim mədəniyyət beşiyi olan tarixi şəhərimizin əvvəlki simasına qaytarılacağını bildirmişdi. Bundan dərhal sonra Şuşaya, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarlaşdırılması aparıldı, bərpa işlərinə başlanıldı. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün şəhərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi yaradıldı.

Şuşa şəhərinin tarixi simasının bərpa olunmasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev deyib: "Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan



edilməsi bunu bir daha göstərir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-30-da Şuşaya səfəri də yadda qalan oldu. Belə ki, səfər çərçivəsində şəhərdə "Otel və Konfrans Mərkəzi"nin təməli qoyuldu, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər nəzərdən keçirildi. Eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vəqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin "Qarabağ" hotelinin açılış mərasimləri reallaşdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər zamanı şəhərdə Xüsusi nümayəndəliyin

yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə də tanış oldular.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Vəqif Poeziya Günlərinin keçirilməsi də bu quruculuq layihələrinin sürətlə reallaşdırılması fonunda Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlardan biri kimi diqqət çəkdi.

Xatırladım ki, 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən Vəqif Poeziya Günləri Vətən müharibəsində qazanılan tarixi zəfərin mədəniyyət sahəsindəki davamıdır.

Bundan sonra da hər il Şuşada bu cür möhtəşəm tədbirlər, eləcə də beynəlxalq layihələr keçiriləcək, eləcə də, gələn il Şuşanın 270 illik yubileyi böyük ictimai qeyd olunacaq.

Artıq Qarabağımıza, onun füsunkar bir parçası olan Şuşamıza uzun illərdir gözlənilən yeni nəfəs gəlib. Xalqımızın qəlbində uzun illər bir yara kimi hər gün qanayan Qarabağ, Şuşa nisgili başa çatıb. Xalqımız öz qədim tarixinə, əzəli-əbədi torpaqlarına qovuşub.

***Cəlil BAXŞIYEV,
YAP Lerik rayon
təşkilatının sədri***